

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti

22-23 dekabr 2017-ci il

“Müasir dünyada inteqrasiya və elmin aktual problemləri” mövzusunda
Respublika Elmi Konfransı

Keçirilmə yeri: Lənkəran Dövlət Universiteti

Tezislərin son təqdimetmə müddəti: 01 dekabr 2017-ci il.

Konfransın bölmələri:

- | | |
|--|---|
| 1. Riyaziyyat və fizika | 6. Dilçilik və ədəbiyyatşünaslıq |
| 2. Texnika və İKT | 7. Xarici dillər |
| 3. Kimya və biologiya | 8. Pedaqogika, psixologiya və kulturologiya |
| 4. Coğrafiya və ekologiya | 9. İqtisadiyyat və idarəetmə |
| 5. Tarix, fəlsəfə və beynəlxalq münasibətlər | 10. Aqrar və qida texnologiyası |

Konfransın işçi dilləri: Azərbaycan, Rus və İngilis.

1. Microsoft Word A4 ölçüdə 1-2 səhifə həcmində, Arial 12 şrift, 1 intervalla, soldan 20 mm, yuxarıdan və aşağıdan 25 mm və sağdan 20 mm parametrlərinə uyğun yazılmalıdır.
2. Müəllifin adı və soyadı (tam açıq), elmi dərəcəsi, vəzifəsi, işlədiyi müəssisənin adı və elektron poçt ünvanı (e-mail) səhifənin yuxarisında 12 şriftlə, qara hərflərlə yazılmalıdır.
3. Müəllifin adı və soyadından sonra səhifənin ortasında tezisnin adı 12 şriftlə, qara hərflərlə yazılmalıdır.
4. Tezislər elektron formada təqdim olunmalı və ya conference@lsu.edu.az e-mail ünvanına göndərilməlidir.
5. Təşkilat Komitəsi tərəfindən müsbət rəy almış tezislərin müəllifləri konfransda iştirak edəcəkləri təqdirdə, tezisləri çap olunacaqdır. Bu məqsədlə müvafiq Universitet (İnstitut) struktur bölmələrinin iştirakçılar barədə elektron formada məlumat vermələri xahiş olunur (iştirakçıların sayı və ixtisası).
6. Elanda göstərilən qaydalara uyğun təqdim olunan tezislər qəbul olunacaqdır.
7. 01 dekabr 2017-ci il tarixdən sonra göndərilən tezislər proqrama daxil edilməyəcəkdir.

Konfransın Təşkilat Komitəsinin ünvanı:

Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı 50, Az 4200

Tel: (+994) 252552559, e-mail: conference@lsu.edu.az; www.lsu.edu.az.

Məqalə mətnlərinin tərtib olunma qaydaları:

1. Microsoft Word A4 ölçüdə 4-7 səhifə həcmində, Arial 12 şrift, 1 intervalla, soldan 20 mm, yuxarıdan və aşağıdan 25 mm və sağdan 20 mm parametrlərinə uyğun yazılmalıdır.
2. Titul səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə müəllifin adı və soyadı (tam açıq), elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı və elektron poçt ünvanı (e-mail) yazılmalıdır.
3. Müəllifin adı və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, qara hərflərlə yazılmalıdır.
4. Məqalənin adından sonra, azərbaycan, ingilis və rus dillərində açar sözlər, annotasiya və məqalə mətni yazılmalıdır.
5. Məqalənin sonunda azərbaycan, ingilis və ya rus dillərində qısa xülasə verilməli, xülasədə məqalənin adı, müəllifin adı təhsil aldığı və ya işlədiyi müəssisənin adı da qeyd edilməlidir.
6. Müəllifin istifadə etdiyi mənbələr "İstifadə edilən ədəbiyyat siyahısı" başlığı altında əlifba sırası ilə verilməli və mətnə ona uyğun kodlaşdırma aparılmalıdır.
7. Rəsmlər, tablolar və qrafiklər olarsa, ayrı-ayrı nömrələnməli və altında qısa izahat verilməlidir.
8. Elmi dərəcəsi olmayan əməkdaşların məqalələri rəy ilə birlikdə təqdim olunmalıdır.
9. Məqalələr ödənişli əsaslarla (səhifəsi 3 azn olmaqla) çap olunacaqdır. Universitetin hesab nömrəsi elanda qeyd olunub.
10. Məqalələr elektron formada təqdim olunmalı və ya conference@lsu.edu.az e-mail ünvanına göndərilməlidir.

Konfransın Təşkilat Komitəsinin ünvanı:

Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı 50, Az 4200

Tel: (+994) 252552559, e-mail: conference@lsu.edu.az; www.lsu.edu.az.

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNİN BANK REKVİZİTLƏRİ

Benifisiarın Bankı:	"Kapital Bank" ASC Lənkəran filialı
Filialın kodu:	200383
VÖEN:	9900003611
SWİFT kod:	AIBAZ2X
Müxbir hesab:	AZ37NABZ0135010000000001944
Benifisiarın adı:	LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ
Hesab №	AZ97AIB33080019443870045138
VÖEN:	2600135481

